

## Neft emulsiyalarının yığım və nəqlinin hidravlik xüsusiyyətlərinin qiymətləndirilməsi

G.A. Zeynalova

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

e-mail: gulnara.zeynalova93@mail.ru

**Açar sözlər:** neft emulsiyaları, anomal neftlər, reolojiya, hidravlik xarakteristika, Reynolds adədi, sulaşma dərəcəsi.

DOI.10.37474/0365-8554/2020-9-46-50

### Ocənka hidravličeskih osobennostej sborna i tansportirovki neftnyx emulsiy

G.A. Zeynalova

Azərbaycanlı gosudarstvennyj universitet nefti i promyshlennosti

**Kлючевые слова:** нефтяные эмульсии, аномальные нефти, реология, гидравлическая характеристика, число Рейнольдса, степень обводненности.

Analiz pokazavat, chet hidravličeskih osobennostej sborna i tansportirovki trudnorazrushayemyx neftnyx emulsiy neobxodim pri rachete i povyshenii effektivnosti funkcionirovaniya truboprovodov. Proanalizirovana strukturnaya ustoychivost' vodonefteinyx emulsiy pri razlichnyx tempe-ratura x i obvodnennosti neftey v tekhnologicheskih promyslovых трубопроводах na osnovе izuchenija ik anomalyx rheologicheskix svoystv. Bylo ustavleneno, chet isti sistemy, obladayushie takzhe relaxatsionnymi svoystvami pri dvizhenii v truboprovodakh, mogut po-tverti strukturnuyu ustoychivost'. Vyявleno, chet per-hod na turbulentnyj rezhim potoka neftnyx emulsiy c razlichnoj stepenju obvodnennosti proisходит pri znamenii obobshchenogo chisla Re = 1200.

### Estimation of hydraulic characteristics of collection and transportation of oil emulsions

G.A. Zeynalova

Azerbaijan State University of Oil and Industry

**Keywords:** oil emulsions, abnormal oils, rheology, hydraulic characteristics, Reynolds number, watercut degree.

The analysis justifies that the hydraulic properties of pipelines collecting and transporting difficult-to-decompose oil emulsions should be taken into account for their calculation and increasing operational efficiency of the pipelines.

The structural sustainability of water-oil emulsions in various temperatures and watercut degrees of oils in technological pipelines based on the study of abnormal rheological properties have been analyzed. It was defined that these systems with relaxation behavior as well in the motion through the pipelines may lose the structural stability. It was revealed that the transition to the turbulent mode of oil emulsions with various watercut degrees takes place in the generalized Reynolds number  $Re^* = 1200$ .

Məlumdur ki, texnologiya boru kəmərlərinin istismar praktikasında quyu məhsullarının birgə çıxarılmış, yığımı və nəqli zamanı bir çox hallarda müxtəlif xassalları neft-su emulsiyaları da yaranır bilir. Bəzən bu emulsiyalar reoloji cəhətdən anomal xüsusiyyəti olur və struktur dayanıqlığı ilə səciyyələndir. Neftin törkibində olan qatrən, parafin və asfalten birləşmələri (başqa sözlə – "qara" emulsiyatorlar) yaranan emulsiyalara tikstrop xassolər da vero bilir. Qeyd olunanlar yaranan neft-su sistemlərinin sonradan ayrılmamasına maneə törədir. Parafinli netflərdə olduğu kimi, neft emulsiyalarında da özlülük sürət qadıiyəntindən asılı olaraq dəyişir və bu sistemlər anomal xüsusiyyətlərə malik olur.

Hal-hazırda kifayat qədər böyük həcmədə özlülüyü yüksək olan netflər hasil olunur. Onların tərkibində olan yüksək molekullu birləşmələr – parafin, asfalten, qatrənlərin hesabına adı temperaturda yüksək özlülüyü və aşağı donma temperaturuna malik olduğundan, nəql prosesi xeyli çatınlaşır və eləvə (texniki, enerji və s.) xərclər tələb edir. Bu netflərin boru kəmərlərlə adı usul-la nəqli mümkün olmadığından onların daşınması üçün xüsusi üssüllardan istifadə olunur. Bunnardan kimyəvi (həlliçicilərlə, səthi-aktiv maddələrin tətbiqilə), termik və hidronaql üssülləri misal göstərmək olar. Hidronaql üsulu qeyd olunan yüksəkzötlülüklü netflərə su fazası eləvə etməklə və müxtəlif üssüllərlə – hölgəvi (neftin su halqası içarlılıq), su ilə emulsiya şəklində və ayrı-ayrı təbəqələr şəklində hayata keçirilir [1–3].

Azərbaycan şəraitində yüksək özlülüyü malik anomal netflərin boru kəmərlərlə hidronaqlına əsasən neft-su emulsiyası şəklində rast gəlinir. Tədqiqtər göstərir ki, madənadxalı yığım və nəqlə

Sənədli, β, %	$\tau_s, \text{s}^{-1}$	$\tau_c, \text{Pa}$	$S, \text{m/s}$	Umumiyyətdirilmiş Reynolds adədi, $Re^*$
40	0.33	3.37	0.03	0.4
	0.6	5.06	0.05	0.8
	1.0	8.43	0.08	1.4
	1.8	12.35	0.14	3.0
	3.0	15.6	0.24	6.9
	5.4	17.7	0.43	19.7
	9.0	22.76	0.72	42.65
	16.2	29.51	1.29	106.3
	27.0	39.62	2.16	219.9
	48.6	59.01	3.89	478.5
50	81.0	76.4	6.48	1026.7
	0.33	6.74	0.03	0.2
	0.6	11.38	0.05	0.4
	1.0	16.86	0.08	0.7
	1.8	24.45	0.14	1.6
	3.0	29.51	0.24	3.7
	5.4	35.41	0.43	9.9
	9.0	46.37	0.72	21.1
	16.2	60.7	1.29	52.2
	27.0	76.4	2.16	115.3
60	48.6	106.96	3.89	266.8
	81.0	148.98	6.48	532.1
	0.33	28.66	0.03	0.1
	0.6	37.94	0.05	0.1
	1.0	46.37	0.08	0.3
	1.8	58.17	0.14	0.7
	3.0	69.97	0.24	1.6
	5.4	73.34	0.43	4.9
	9.0	93.97	0.72	10.8
	16.2	114.6	1.29	28.7
65	27.0	133.7	2.16	68.3
	48.6	170.37	3.89	173.7
	81.0	202.46	6.48	406.1
	145.8	247.54	11.66	1076.1
	0.33	61.12	0.03	0.01
	0.6	72.58	0.05	0.1
	1.0	87.1	0.08	0.2
	1.8	106.96	0.14	0.4
	3.0	137.52	0.24	0.8
	5.4	183.36	0.43	1.9
70	9.0	213.92	0.72	4.7
	16.2	259.76	1.29	12.6
	27.0	275.04	2.16	33.1
	48.6	305.6	3.89	96.4
	81.0	320.88	6.48	254.9
	145.8	336.16	11.66	788.4

70	0.33	42.99	0.03	0.03
	0.6	52.27	0.05	0.1
	1.0	61.54	0.08	0.2
	1.8	72.5	0.14	0.6
	3.0	84.04	0.24	1.3
	5.4	100.85	0.43	3.6
	9.0	114.6	0.72	8.9
	16.2	134.46	1.29	24.5
	27.0	152.8	2.16	59.9
	48.6	183.36	3.89	161.9
	81.0	216.98	6.48	380.1
	145.8	246.77	11.66	1082.8
	0.33	34.14	0.03	0.04
	0.6	43.33	0.05	0.1
	1.0	48.89	0.08	0.3
	1.8	54.46	0.14	0.7
	3.0	64.24	0.24	1.8
	5.4	73.34	0.43	4.9
	9.0	76.4	0.72	13.3
	16.2	102.38	1.29	32.3
	27.0	106.96	2.16	85.7
	48.6	76.4	3.89	388.6
	81.0	38.2	6.48	2158.9
	145.8	15.28	11.66	17486.9

hazırlanma sistemlərində oksor hallarda qarışqadı suyun faizinin çoxalması hesabına həmین emulsiyaların özlüllükleri əhəmiyyətli dərəcədə artdırımdan boru kəmərlərində enerji xərcləri xeyli artır, bəzi hallarda isə onların nəqlini ümumiyyətlə mümkün olmur.

Məlumdur ki, nəql prosesində quyu məhsulunun fiziki-kimyavi və reoloji xüsusiyyətləri zamanından asılı olaraq mütləcidi dəyişir. Texnoloji sualtı boru kəmərləri sisteminde baş verən texniki-texnoloji müraciəkəbləşmələrin sayı daha çoxdur və onların həlli magistral kəmərləri nisbətən çətin və müxtəlidir. Bu çatınlıklar əsasən nəql olan sistemlərin reoloji cəhətdən anomal xüsusiyyətlərə malik olması ilə bağlıdır. Qeyd olunan reoloji müraciəkən neft və onun müxtəlif qarışqlarının həmçinin çatın parçalanın neft emulsiyalarının yığımı və nəql sistemlərində hidravlik xüsusiyyətlərinin nəzərə alınması zəruridır. Boru kəmərlərinin iş rejiminin düzgün seçilməsi, nəql zamanı texnoloji proseslərin səməralıyının artırılması və ətraf mühitin ekoloji tarzlığınun qorunması məsələləri böyük aktuallıq kəsb edir. Boru kəmərləs nəql olunan və ya nəql olunacaq qarışqların reologiyası və fiziki-kimyavi xassələrinin nəzərə alınması, kəmərlərin hidravlik xarakteristikasının həmین xüsusiyyətlərdən asılılığının müyyən edilməsi praktiki əhəmiyyətə malikdir.

Neft-modən praktikasında bəzi texnoloji proseslərdə hesablamaları sadələşdirmək üçün stasiyonar rejimlərdə neft və onun su ilə qarışqlarının hərəkətini öyrənmək zəruriyədir. Bu məqsədə nəql olunan mayenin reoloji tənliyi, daha doğrusu  $\tau = f(\dot{\gamma})$  asılılığı, yəni axını axımları məlum olmalıdır. Qeyd edək ki, maye axınının mühitin formasından asılı olmadığı şərtin qəbul etmək, su-neft emulsiyalarının rotoviskozimetrik tədqiqat nəticələrini real şəraitə boru hidravlikasını tətbiq etmək və onların hidravlik xüsusiyyətlərini müyyənəşdirəmək olar. Boru dəvərində yaranan toxunuş (sürüşmə) gərginliyi t və orta sürət qradienti  $\dot{\gamma}$  uyğun olaraq aşağıdakı məlum ifadələrə əsasən təyin edilə bilər [3, 4]

$$\tau = \frac{\Delta p R}{2l}, \quad (1)$$

$$\dot{\gamma} = \frac{49}{R}, \quad (2)$$

burada  $l$ ,  $R$  – uyğun olaraq, boru kəmərinin uzunluğu və radiusu, m;  $\Delta p$  – kəmərdə təzyiq itkişi, MPa;  $\dot{\gamma}$  – axım orta sürətidir, m/s.

Qeyd olunanları nəzərə alaraq, Muradxanlı yaşğından götürülmüş yüksəkzözlülükli neftin 29 % ilkin sulaşma dərəcələrində reoloji tədqiqatlar aparılmış, neft emulsiyası üçün müxtəlif sulaşma dərə-

cələrində (40, 50, 60, 65, 70, 75 %) t və  $\dot{\gamma}$  kimi reoloji parametrlər müyyən edilmiş və diametri  $D = 158$  mm olan texnoloji yüksək boru xətti üçün (2) ifadəsinə əsasən axın sürəti  $\dot{\gamma}$  hesablanmışdır. Aşağıda nəticələr cədvəldə verilmişdir.

Azərbaycanın neft yataqlarından hasil olunan qeyri-Nyuton xassələrə malik bir sıra neft və neft emulsiyalarının boru kəmərlərində axını zamanı müyyən şəraitdə hərəkət dayanıqlıqlarının itirilmiş faktı bir çox tədqiqatçılar tərəfindən artdıqdan sonra daşıqlanmışdır. Bir qayda olaraq, bu həlin baş vermişsi sistemin daxili dəyişikliyi və elastikiyi ilə əlaqələndirilir. Belə sistemlər reoloji cəhətdən qeyri-taraz sistemlərə aidi edirlər və onlar üçün axma şəyrləri oksor hallarda qeyri-xattıdır. Bu neftlərdə qeyd olunan anomallı müxtəlif amillərlə izah edilə bilər. Struktur əmələtgərətirən neftlər üçün on çox təyinəcidi amil tərkibində qatran, parafin və asfaltin hissəciklərinin olması və onların qarışlılıq tasrısi, həmçinin fazə çevrilmələri zamanı sistəmdə yeni faz rüşeyimlərinin amala gəlməsidir. Digər tərəfdən, həmin sistemlərin viskozitetdən aparılan reoloji tədqiqatların nəticələri göstərir ki, müxtəlif struktur əmələ götürən neftlə-

rin boru kəmərində hərəkəti zamanı axının struktur dayanıqlığı, hələ Reynolds əddi böhər qıymətinə çatmamış pozulur [4, 5]. Bu sistemlərin stasiyonar xüsusiyyətlərinin təhlili göstərir ki, axın qeyd olunan sahəsində asılılıqlar qeyri-xattı xarakter daşıyır. Məlumdur ki, quyu məhsulunun yüksələməsi və nəqlini zamanı boru kəmərlərinin is rejimi, özü və ya özü-plastik mayərlərin hidravlik hesabatından seçilir. Məhz bu səbəbdən, mövcud hidravlik mütəməvət əmsallarının onları hesabi qıymətləri ilə müqayisəsi, müyyən fərqli möv-cudluğunu göstərir.

Alınmış nəticələr bir daşa təsdiq edir ki, nəql olunan mayərlər özü-elastik xassələri, istismar edilən boru kəmərlərinin nəinki stasiyonar, həm də qeyri-stasiyonar xarakteristikalarına bilavasitə təsir göstərir. Bəsləklə, tətbiq edilən təskil və əsərlərin səmərəliyi nəql olunan sistemlərin bu xassələrinin nəzərə alınması təslib edir. Buna görə də neft-su emulsiyalarında baş verən struktur dəyişiklikləri dəha daşıq izah edən ümumişdirilmiş Reynolds əddi adının istifadə olunma surətli yaranır. Ümumişdirilmiş Reynolds əddi adı Reynolds əddi ( $Re$ ) nəzərə alınmaqla aşağıdakı ifadəyə görə müyyən edilmişdir [5, 6]:


$$Re^* = Re \left[ 1 + \frac{4}{3} \left( \frac{0.9}{R} \right)^2 \right], \quad (3)$$

burada  $0$  – sistemlərə rəlaksasiya vaxtıdır.

Ümumişdirilmiş Reynolds əddinin müxtəlif sulaşma halları üçün hesablanmış qıymətləri cədvəldə verilmişdir.

Tədqiq olunan ilkin sulaşması 29 % olan neft emulsiyası nümunəsi üçün standart şəraitdə ( $t = 20^\circ\text{C}$ ) diametri  $D = 158$  mm olan boru xətti üçün 40, 50 və 60 % sulaşma halları üçün hidravlik mütəməvət əmsalının  $\lambda$  ümumişdirilmiş Reynolds əddindən asılılıqları uyğun olaraq şəkildə göstərilmişdir. Şəkildə verilmiş  $\lambda = f(Re^*)$  asılılıqların təhlili nəticəsində laminar rejimidə, hələ adı Reynolds əddinin böhər  $Re^* = 2320$  qıymətinə çatmamış axının struktur dayanıqlığının pozulması məlum olmuşdur. Şəkildən göründüyü kimi, baxılın hallarda nəql olunan müxtəlif sulaşma dərəcəsinə malik neflər üçün axının erken turbulizasiyası  $Re^* = 1200$  qıyməti ətrafında baş verir.

Son illərdə aparılan tədqiqatlarla uyğun olaraq, qeyd olunan halin baş verəsi əsasən göstərilən sistemlərdə rəlaksasiya xüsusiyyətinin olması ilə bağlıdır. Məhz bu xassələrə malik olan sistemlərin nəqlini zamanı nəinki komiyat, hətta keyfiyyət



İlkin sulaşması 29 % olan neft emulsiyası nümunəsi üçün standart şəraitdə ( $t = 20^\circ\text{C}$ ) diametri  $D = 158$  mm olan boru xətti üçün 40, 50 və 60 % sulaşma halları üçün hidravlik mütəməvət əmsalının  $\lambda$  ümumişdirilmiş Reynolds əddindən asılılıqları uyğun olaraq şəkildə göstərilmişdir. Şəkildə verilmiş  $\lambda = f(Re^*)$  asılılıqların təhlili nəticəsində laminar rejimidə, hələ adı Reynolds əddinin böhər  $Re^* = 2320$  qıymətinə çatmamış axının struktur dayanıqlığının pozulması məlum olmuşdur. Şəkildən göründüyü kimi, baxılın hallarda nəql olunan müxtəlif sulaşma dərəcəsinə malik neflər üçün axının erken turbulizasiyası  $Re^* = 1200$  qıyməti ətrafında baş verir.

Son illərdə aparılan tədqiqatlarla uyğun olaraq, qeyd olunan halin baş verəsi əsasən göstərilən sistemlərdə rəlaksasiya xüsusiyyətinin olması ilə bağlıdır. Məhz bu xassələrə malik olan sistemlərin nəqlini zamanı nəinki komiyat, hətta keyfiyyət

dəyişiklikləri də baş verə bilir. Ona görə də bu cür sistemlərin nəqlinin etibarlığını artırmaq (rasional parametrlərin seçilməsi) nəql xərclərini azaltmaq

üçün onların hidravlik xüsusiyyətlərinin düzgün qiymətləndirilməsi vacibdir.

#### **Ədəbiyyat sıyahısı**

1. Девликамов В.В., Хабибулин З.А., Кабиров М.М. Аномальные нефти. – М.: Недра, 1975, 168 с.
2. Мирзаджанзаде А.Х., Галымов А.К. и др. Гидродинамика трубопроводного транспорта нефти и нефтепродуктов. – М.: Недра, 1984, 287 с.
3. Лутошкин Г.С. Сбор и подготовка нефти, газа и воды. – М.: Недра, 1977, 183 с.
4. Рейнер М. Деформация и течения. – М.: Гостоптехиздат, 1963, 381 с.
5. Исмаилов К.К. О диагностировании потери структурной устойчивости течения неравновесных жидкостей в трубах // Изв. ВУЗов, Нефть и газ, 1997, № 5-6, с. 33-36.
6. Саттаров Р.М., Исмаилов К.К., Абдуллаев М.М., Рафигбейли Н.С. Исследование гидравлических характеристик течения структурированных нефтей в трубах. Минск, 1990, деп. в. ВИНИТИ (реферат статьи) // Инженерно-физический журнал, т. 60, 1991, № 3, 500 с.

#### **References**

1. Devlikamov V.V., Khabibulin Z.A., Kabirov M.M. Anomal'nye nefti. – M.: Nedra, 1975, 168 s.
2. Mirzadzhanzade A.Kh., Galyamov A.K. i dr. Gidrodinamika truboprovodnogo transporta nefti i nefteproduktov. – M.: Nedra, 1984, 287 s.
3. Lutoshkin G.S. Sbor i podgotovka nefti, gaza i vody. – M.: Nedra, 1977, 183 s.
4. Reyner M. Deformatsiya i techeniya. – M.: Gostoptekhizdat, 1963, 381 s.
5. Ismailov K.K. O diagnostirovani poteri strukturnoy ustochivosti techeniya neravnovesnykh zhidkostey v trubakh // Izv. VUZov, Neft i gaz, 1997, No 5-6, s. 33-36.
6. Sattarov R.M., Ismailov K.K., Abdullayev M.M., Rafibeyli N.S. Issledovanie gidravlicheskih kharakteristik techeniya strukturirovannykh neftey v trubakh. Minsk, 1990, dep. v. VINITI (referat stat'yi) // Inzhenerno-phizicheskiy zhurnal, t. 60, 1991, No 3, 500 s.